

Bir mahnnın söhrəti

Almanların da sevdiyi "Katyusa"
mahnnısı üçün muzey açılıb, heykəl qoyulub



Mixail Vasilevich Isakovskiy

Mixail Vasilevich Isakovskiy - mekar şair, tərcüməçi, Sosialist Əməyi Qəhrəmanı, iki dəfə Stalin mükafatı laureati kimi yüksək titullar, fəxri adlar qazansa da, onu daha çox tanınan bir mahni oldu - dil-dən-dil keçən "Katyusa" mahnnısı.

M.İsakovskinin hələ məktəb illərində yazdığı "Əsgər erizə" şeiri 1914-cü ildə "All Rusian" qəzetiində nəşr olunub. Bir müddət Smolensk qəzetlərində işlədikdən sonra 1931-ci ildə Moskvaya köçüb. Çoxsaylı şeirlərindən başqa, "Şeir bacarıqlar haqqında" kitabı da nəşr olunub. Köhnə mahnilər və nəğyllərin transkripsiyası və digər dillərdən tərcüməleri ilə tanınır. O, Ukrayna, Belarus və digər dillərdən tərcümələr edib. Xüsusiət Taras Şevcenkonun "Pozulmuş", "Katerina", "Qoqola" və digər Belarus şairləri, Yanka Kupalanın "Gələn kimdir?", "Əbedi mahni", "Heç kimə", "Ares çayı üzərində" "Oğlan və təyyaracı" (axırıcı şeirlərini Yuri Qaqarin də sevir, oxuyurdu), Yakub Kolasın "Simon müsəiqici", Arkadi Kulişovun "Briqadanın bayraqı" (Isakovskinin tərcüməsindən Çernoqoriiye şairi Rodovan Zogoviç, Kuleşovun poemasını Serbo-Xorvatia dilinə çevirib və bu poemə yuqoslav partizanlar arasında məşhurlaşmış). Adam Rusakın "Sağlam olun", serb xalq mahniləri, avtobiografik kitab olan "Yelinskaya torpaq haqqında" (1969) və s. onu xeyli tanıdır.

Mixail Isakovski siyasi fealiyyətə də məşğul olub - RSFSR Ali Şurasının deputatı idi. O, 20 iyul 1973-cü ildə dünəyinə dəyişib, Novodeviçye qəbiristanlığında dəfn edilib.

"BOŞ YERƏ HEÇ NƏ BAŞ VERMƏZ"

"Katyusa" mahnnısı ilk dəfə 27 noyabr 1938-ci ildə ifa olunub.

"Sildirilmiş sahile çıxıb gözəl səsle oxunan Katyusa - Rusyanın simvoluna çevriliyi bu mahnnının qəhrəmanı kimdir axı?" - deyə şair Mixail Isakovskidən addımباşı sorusurdular. Şair mənalı-mənalı baxış susmağa üstünlük verirdi.

Mixail Isakovski dostu və həmkarı Aleksandr Tvardovski ilə birge 1936-ci ildə doğma ellərə, Smolensinaya yolların. Onlar qədim parkda keçirilən böyük bayrama tələsirdilər. Çıxış edənləri dinləyib, bəstələdikləri

yənlər vardi. "Katyusa"ni rus xalq mahnnısı da adlandırdılar.

Bu mahniya görə Mixail Isakovskiy 1943-cü ildə birinci dərəcəli Stalin mükafatı alır. 100 000 rubl o vaxt üçün olduqca böyük pul hesab olunurdu. Şair bu pulu Smolenskdəki Vsxodi adlı doğma kəndində Mədəniyyətin Evinin tikintisine xərcleyir. Mədəniyyət Evinin nəzdində "Katyusa" mahnnısının muzeyi yaradılır. Hələ də fealiyyət göstərən muzey Rusiyada bir mahniya həsr olunmuş yeganə muzeydir.

"Katyusa" muzeyinin direktoru Lyudmila Proxorenkova danişir: "Saire mütəmadi olaraq bu suali verirdilər: "Axi, kimdir bu Katyusa? Onu şəxsən tanıyırdı? Isakovski mənalı baxışları: "Boş yere heç nə baş verməz" - deyib susurdu... O zaman coxları Katyuşanı Isakovskinin tərcüməyi-halında axta-

hazırlaşdırmağa başlayır. Müharibə zamanı Yekaterina Sergeyevna olur. Təbii ki, bu itkidən Isakovski çox mayus olur və müəlliməsi üçün heykəl qoyulması üçün pul göndərir".

STALİNƏ MƏKTUB

1940-ci illərin əvvəllərində təkcə bizim səngərlərdən deyil, həmçinin alman səngərindən də səslənən (almanlar da "Katyusa"ni sevirdilər) "Katyusa"nın prototipi Leningrad məktəblisi, 14 yaşlı Yekaterina Mixaylova olur. O, yaşıni iki il artıq yazdıraraq cəbhəyə yollana bilmüşdi. Qız sadəcə, yaralı əsgərləri cəbhə xəttindən çıxarmırdı, həmçinin kəşfiyyata gedir, düşmən öldürürdü. Mixaylova hərbi dəniz donanmasına düşmüş tək-tek qızlardan biri idi. O, Staline məktub yazaraq onu hərbi dəniz donanmasına qəbul etmələ-



rıldı. Ancaq Katyusa şairin yaradıcılığında bu mahnnının yazılımasından xeyli əvvəl meydana çıxmışdı. Hələ 1925-ci ildə Isakovski yazırı: "Baharda geniş qürub və yüngüləcə gecə çəni. Gecələmək üçün Katyusa havasız komadan anbara gəlir". 1936-ci ildə o, "Ötürmek" mahnnısını yazar. Mahnida Katyuşanı sevimli Nikolay evə yola salırı. Bu qız 1940-ci ildə de üzə çıxacaqdı: "Haradasa canvan xoruz boğazını dağıdır ve bir sevimli qəlblı qız - bəlkə də Katyusa komadan suya qaçı, elə bu zaman qaranşalar qanad sallayıır, kiminse ocağı qalanırı... Bax, bunun hamisi Vətənimizdir və onu qorumaq gərəkdir"- deyə yazardı. Smolensinən yaşlı sahinləri israrla deyirlər ki, Katyusa adlı belə bir qız olub. Həmin qız doğurdan sildirilmiş sahile çıxıb gözəl səsə oxuyar. Amma bize tez-tez Isakovskinin yaşadığı doğma kəndindən şairələr gəlir və iddia edirlər ki, "Katyusa" müəllifin ilk müəlliməsi Yekaterina Qoranskaya həsr olunub. Isakovski ona pərəstiş edirdi. "Həyatda nəyə nail olmuşsam-sa, buna görə iki qadına borçluyam - anam Darya Qriqoryevnaya və ill Müəllimə Yekaterina Sergeyevna Qoranskaya" - deyirdi. Bərk soyuqlar zamanı Qoranskaya Mişa Isakovskini məktəbdə gecələməyə saxlayardı: ayaqlarına geyinmək üçün çariqdan başqa heç nəyi olmayıb, bərk saxtada evə getməyə çətinlik çəkən Mişanı müəlliməsi doyunca yedirerdə. Axi, Isakovskilər çox kasıb yaşıyayırlar".

Muzeyp direktoru söhbətinə davam edir: "Deyirlər ki, mehz Qoranskaya oğlanın görme qabiliyyətinin pis olduğunu başa düşür. O, arabə qoşqulu at təpib Mişanı şəhəre həkimə yola salır. Diaqnoz ümidiyəci olmur: gözün tor qışasının xroniki iltihabı və uzaq-görmə qabiliyyətinin itirilmesi. Yekaterina dərslikləri Mişa üçün evə getirir və onu evde

rini xahiş etmişdi. Hərçənd zəif cinsin ora yolu qadağan idi. Ancaq Stalin onun məktubuna müsbət cavab vermişdi. Katyanın döyüş yolu güclü kişi-döyüşçülərle bərabər Krim, Qafqaz, Ruminiya, Bolqarıstan, Macaristan və Avstriyadan keçir... Katyua Mixaylovanı - qorxmaz dənizçinə təkcə bizim döyüşçülər deyil, almanlar da tənqidirdi. "Bir dəfə bizim döyüşçülərimiz içməli suyu bitmişdi. Yeganə quyu isə bizim əsgərlərə düşmən əsgərləri arasında qalmışdı. Düşmən tərəf "dənizlərin bələsi" Katyanın eks tərəfdə olduğunu bilirdi. Onlar qışqırmağa başladılar: "Rus İvan, Katyuşanı göndər, öldürməyəcəyik!" Katyua iki vədə tapıb quyudan su getirir. Alman tərəfi isə bu zaman qarmoskada çalıb-oynayır, oxuyurdu: "Katyusa sahilə çıxıb".



Beləcə Katya Mixaylova dəfələrlə su dalınca düşmən tərəfə getmişdi" - deyə muzey direktoru xatırlayır: "Yekaterina Illarionovna döyüş xidmətlərinə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü".

Vladivostokda isə inamla söyleyirlər ki, mahnidakı Katyusa onların yerliləridir. Onu Yekaterina Alekseyeva adlandırmışlar. 2013-cü ildə ona "Katyusa" adlı heykəl də qoyulub. Katya Alekseyevanın gözəl səsi var

idi, o, Leningrad Konservatoriyasında oxuyurdu. Lakin 1938-ci ildə sovet ordusunun yaponlarla döyüşü zamanı ona Xasan gölü hadisələrində iştirak etmək nəsib oldu. Ölkəşünas Nelli Miz inanır ki, həmin hadisədə iştirak edən mahnidakı Katyusadır.

112 "KATYUŞA"

"Bizim muzeyde bir qızın məktubu var. Həmin qız da inanır ki, Isakovskinin mahnisdən Katyuşa məhz özündür" - deyə L. Proxorenko davam edir: "Həmin qız biza bir neçə məktub göndərib və hamısının da altında "Katyuşa" imzasını qoyurdu. Özünün adı isə Katya Lukomskayadır. Məktublarından birində etiraf edir ki, bu mahni onun və sevimli - Çernoviy kəndindən olan Vasiliy Timoşenkonun şərfinə bəstələnib. "Vasya çox ciddi, namuslu və rəhmli, mənə görə gözəl və doğma insan idim... Oxub-oynamağı xoşlayırdı. Sevirdim... hətta bunu yazmaq qəribədir..." - Lukomskaya vəfat etmiş sevgilisi haqqında yazırı. Yekaterina sevgilisi Vasilinin ona yazdığı məktub da bize göndərmişdi. Həmin məktub stendimizde saxlanılır: "Katya, inan ki, baltikalılar əla döyüşlər və düşmənə aman verməzlər ki, Baltık sularında üzsünlər. Sənin məhəbbətinə görə biz hamımız sənə "Katyuşa" mahnisi ilə cavab veririk. Burada alma və armud ağacıları çiçəkləmir, əvəzində dəniz firtınası guruldayır. Bütün şurval (sukan) dənizçilərə itətdədir və düşmənə sərhəddən keçməyə aman verilməyəcək. Baltikalılar isə "Katyuşa" mahnısını dinleyir. Qoy dəniz həmişəki kimi guruldasın. Linkor xətə gəmisi ayıq-sayıqdır. Katya, biz doğma sahilə qoruyaçaqı".

Katya Lukomskaya kimi Katyuşalar hədənən çox idi. Bir çox döyüşü mahnının sözlərini dəyişib öz sevgililərinə həsr edirdi. Bir zamanlar professor Rozanov bu şeirin 112 variantını toplamışdı. Ölkəmizdə onlardan neçə mövcuddur, neçə real Katyuşa bu şeirlərdə "yaşayır", heç kimə məlum deyil. Lakin her biri özünün sevgilisinin məhəbbədən dönməsini gözleyən və onun üçün mahni oxuyanın həmin o Katyuşa olduğunu zənn edirdi".

BİR MAHNIN SÖHRƏTİ

1983-cü ildə Smolensk vilayətinin Uqra çayı sahilində - Isakovskinin doğma kəndi yaxınlığında "Katyuşa" mahnısına həsr olunan abidə ucaldılar.

Faşist qoşunları tərəfindən Yunanıstanın 1941-ci ildə başlayıb üç il yarım davam edən işğal zamanı "Katyuşa" mahnısına Ümumyan azadlıq ordusunun himnинə çevrilir. Mahni həvəskar tərəfindən tərcümə edilsə də milli müqavimət hərəkatının iştirakçıları üçün rus melodiyası azadlıq və müstəqilliyyətin simvoluna çevrildi.

"Katyuşa" mahnısı Rusiya futbol azarkeşlerinin himni kimi səslənirdi. Azarkeşlər bu mahnını futbol üzrə Rusiya yığmasının oyunlarında tribunalarda ifa edirdilər.

"Katyuşa" müxtəlif vaxtlarda dünya xalqlarının dillərinə çevrilib. İtalyada bu mahni "Katarina" və "Fischia il vento" ("Kükəli fiiti"), İsrailde - "Katyuşka" adlanır. Israel müğənnisi Rika Zara mahnını fransız dilinə "Kazaçok" adı ilə ifa edib. Mahnını alman və italyan dillərində Dalida da oxuyub.

"Katyuşa"nın ümumilikdə yüzlərlə müğənni, o cümlədən Lidiya Ruslanova, Georgi Vinogradov, Eduard Xil, Anna German, Dmitri Xvorostovski kimi məşhur ifaçılar ifa edib.

Rusiya mətbuatından tərcümə etdi
Tərəne Məhərrəmovaya